

Daxili Qoşunların üzərinə çox böyük vəzifələr düşür və bunlar uğurla yerinə yetirilir.

İlham ƏLİYEV



ƏS GƏR

№ 25 (566)

**30 dekabr
2019-cu il**

**Qəzet 1992-ci il
dekabrın 16-dan
nəşr olunur.**

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının HƏRBİ VƏTƏNPƏRVƏRLİK qəzeti

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Prezident İlham Əliyev dünya azərbaycanlılarını təbrik edib

Prezident İlham Əliyev Azərbaycan xalqının milli-mənəvi bütövlüyünü təcəssüm etdirən 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə dünya azərbaycanlılarını təbrik edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı təbrikdə ilk dəfə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə qeyd olunmuş bu tarixi günün xarici ölkələrdə məskunlaşıb yaşayan milyonlarla soydaşımızın azərbaycançılıq məfkurəsi ətrafında sarsılmaz birliyinin və Vətənə sədaqətinin rəmzi kimi hər il xalqımız tərəfindən ruh yüksəkliyi ilə bayram edildiyini bildirib.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra yaxın keçmişimizin bir çox tarixi sınaq anlarında müştəkkil birlik və həmrəylik nümayiş etdirərək, bütün sahələrdə böyük inkişafa və uğurlara nail olmuşdur.

Bu gün Azərbaycan dövləti müstəqil daxili və xarici siyasəti, artan beynəlxalq nüfuzu, iqtisadi, siyasi və hərbi gücü ilə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bir çox qlobal transmilli və regional layihələrin təşəbbüskarı və iştirakçısı olan ölkəmiz dünyanın enerji təhlükəsizliyinə sanballı töhfələr verməklə, regionda mühüm tranzit və logistika mərkəzinə çevrilmişdir. Zəngin təbii resurslarımız və iqtisadi potensialımız Azərbaycanın geostrateji mövqelərini daha da güclənməsinə etibarlı zəmin yaradır və biz bu istiqamətdə ardıcıl siyasətimizi davam etdirəcəyik.

Sosial-iqtisadi, siyasi-hüquqi sahələrdə və dövlət idarəetməsində həyata keçirilən sistemli islahatlar, milli müstəqillik ideallarına sadiq, müasir dünyagörüşlü gənclərimizin bu prosesə daha fəal cəlb edilməsi bizi inamla qarşıya qoyduğumuz inkişaf strategiyasının hədəflərinə yaxınlaşdırmaqdadır. Uğurlu siyasətin nəticəsidir ki, ölkədə möhkəm ictimai-siyasi sabitlik və milli-mənəvi



vi həmrəylik təmin edilmiş, insanlarımızın maddi rifahı əhəmiyyətli dərəcədə yaxşılaşmışdır.

Dünyanın ayrı-ayrı bölgələrində mürəkkəb etno-siyasi proseslərin, din və məzhəb qarşudurmalarının, humanitar fəlakətlərin baş verdiyi bir vaxtda Azərbaycan sabitliyini, etnik-dini tolerantlığın və multikultural ənənələrin qorunub saxlanıldığı unikal məkandır. Müasir dövrdə insanları narahat edən sülh və təhlükəsizlik məsələlərinin,

sivilizasiyalararası dialoq problemlərinin müzakirə edildiyi bir çox mötəbər beynəlxalq tədbirlərə, o cümlədən Dünya dini liderlərinin II Sammitinə, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünə evsahibliyi etməsi və növbəti üç ildə bu Hərəkata sədrliyin Azərbaycan Respublikasına keçməsi dövlətimizin beynəlxalq nüfuzunun bariz nümunəsidir. Təsədüfi deyil ki, bu gün dünyanın ən gözəl şəhərləri sıra

sında yer alan paytaxtımız Bakı global miqyasda sülhün və əmin-amanlığın təminatı üçün önəmli çağırışlar mərkəzinə çevrilmişdir.

Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Azərbaycanda "Nəsimi ili"nin elan edilməsi ictimai-mədəni həyatımızın builki əlamətdar səhifələrindən biridir. "Nəsimi ili" çərçivəsində ölkəmizdə və onun hüdudlarından kənarında keçirilmiş rəngarəng tədbirlər

Azərbaycan mədəniyyətinin ümumbəşəri əhəmiyyətinin daha bir nümayişi olmuşdur.

Ermenistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli və ərəzi bütövlüyümüzün bərpası tələyüklü bir vəzifə olaraq qarşıda durur. Dövlətimizin iqtisadi-hərbi qüdrəti, beynəlxalq aləmdə getdikcə güclənən mövqelərimiz və fəal siyasi-diplomatik səylərimiz bu ağırlıq probleminin Azərbaycanın milli maraqlarına uyğun həlli üçün səfərbər edilmişdir. Son illər ordumuzun cəbhədə qazandığı uğurlar da göstərir ki, əzəli və əbədi Azərbaycan torpağı Qarabağın düşmən tapdağından azad ediləcəyi və tarixi ədalətin zəfər çalacağı gün uzaqda deyildir.

Azərbaycan Respublikası hazırda özünün parlaq və davamlı inkişaf dövrünü yaşayır. Dünyanın müxtəlif guşələrində məskunlaşan, lakin qəlbi daim Azərbaycan eşqi ilə döyünən soydaşlarımız da bu tarixi prosesdən kənarında deyil və onların xalqımızın tərəqqisində, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində tədqirəlayiq xidmətləri yüksək qiymətləndirilməlidir.

"Ümidvaram ki, harada yaşamalarından asılı olmayaraq, soydaşlarımız məskunlaşdıqları ölkələrin həyatına inteqrasiya ilə yanaşı, öz milli kimliyini, mənəvi-əxlaqi dəyərlərini, tarixi Vətənlə bağlılığı qoruyacaq, Azərbaycanın bu günü və aydın sabahı naminə əməl və əqidə birliyi, sarsılmaz həmrəylik nümayiş etdirəcəklər. Xarici ölkələrdəki çoxsaylı diaspor təşkilatlarımızın gələcəkdə də əzmkar iradə və yüksək vətənpərvərliklə bu amallar uğrunda çalışacağına, xalqımızın və dövlətimizin şərəfli adını daim uca tutacağına inanıram", - deyə Prezident bildirib.

Dövlətimizin başçısı dünya azərbaycanlılarına uğurlar, cansağlığı, xoşbəxtlik və firavanlıq arzulayıb.

Hörmətli həmkarlar!

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin böyük uzaqgörənliklə müəyyənləşdirdiyi daxili və xarici siyasət kursunun Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində yola saldıığımız 2019-cu il ölkə həyatının bütün sahələrində dinamik inkişaf, köklü islahatlar, xalqın rifah halının yüksəlməsi ilə səciyyəvidir.

Tərəqqi və quruculuq işləri üçün əsas şərt olan ictimai-siyasi sabitlik daha da möhkəmləndirilmiş, xalqımız əmin-amanlıq şəraitində yaşayıb yaratmışdır.

Digər hüquq-mühafizə orqanları ilə sıx qarşılıqlı əlaqədə əsasıyın və daxili təhlükəsizliyin qorunması ilə bağlı mühüm funksiyalar layiqincə həyata keçirilmiş, xidməti vəzifələrin icrasında xüsusilə fərqlənən bir qrup əməkdaş və hərbi qulluqçu dövlət mükafatlarına layiq görülmüşdür.

DAXİLİ İŞLƏR ORQANLARININ VƏ DAXİLİ QOŞUNLARIN ŞƏXSİ HEYƏTİNƏ

Bu gün möhkəm nizam-intizama, yüksək peşəkarlığa, müasir maddi-texniki imkanlara malik olan daxili işlər orqanlarının və Daxili Qoşunların şəxsi heyəti böyük əzm və qətiyyətlə cinayətkarlığa qarşı mübarizə aparır, vətənpərvərliyi və anda sadiqliyi ilə seçilir.

Əziz həmkarlar!

Əminəm ki, vətəndaşlarımızın qanuni mənafələrinin, insan hüquq və azadlıqlarının müdafiəsi kimi məsul vəzifələri bundan sonra da əzmlə yerinə yetirəcək, möhtərəm Prezidentin, Ali Baş Komandanın yüksək etimadını doğruldacaqsınız.

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bütün şəxsi heyəti, həmçinin, hörmətli veteranlarımızı, vəzifə borcunu yerinə yetirərək şəhid və həlak olmuş əməkdaşların və hərbi qulluqçuların ailə üzvlərini səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, xidmətdə və şəxsi həyatda yeni-yeni nailiyyətlər arzulayıram.

Bayramınız mübarək!



Vilayət Eyvazov,
Azərbaycan Respublikasının Daxili İşlər naziri,
general-polkovnik

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramları münasibəti ilə Daxili İşlər nazirinin müavini – Daxili Qoşunlar komandanının TƏBRİKİ

Cənab generallar, zabıtlar, çavuşlar və əsgərlər !

Təmeli Milli Lider Heydər Əliyev tərəfindən qoyulmuş Dünya Azərbaycanlılarının Həmrəyliyi günü müstəqillik əldə olunan zamandan etibarən xalqımız üçün böyük əhəmiyyət kəsb edən şərəfli bir tarixə çevrilmişdir. Milli həmrəylik-mənəvi dəyərlərimizə, tarixi irsimizə bağlılıq, mübarizlik, özünəməxsus ənənələrimizə sadiqlik deməkdir. Vətəni, xalqını sevmək hər bir azərbaycanlı öz dövlətini qorumaq, Vətənə böyük məhəbbət və sədaqət nümayiş etdirməkdir.

2019-cu il mühüm tarixi hadisələrlə, müstəqilliyimizin və dövlətçiliyimizin əbədiyyəti naminə həyata keçirilən ardıcıl və səmərəli tədbirlərlə əlamətdar olmuşdur. Respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan daha da inkişaf etmiş, qüdrətlənmişdir.

Ölkə rəhbərinin uğurlu daxili və xarici siyasət kursunun tənənəsi kimi respublikada daxili sabitliyin yaradılması və ictimai təhlükəsizliyin etibarlılığının təmin olunması, demokratik və hüquqi dövlət quruculuğu sahəsində qazanılmış nailiyyətlər dövlətimizin intensiv tərəqqi dövrünə qədəm qoymasına imkan vermişdir. Azərbaycan özünü dünyəvi və demokratik dövlət kimi beynəlxalq aləmdə təsdiqləmişdir.

Böyük iftixar hissi ilə qeyd etmək istəyirəm ki, bu uğurların əldə olunmasında, ölkədə ictimai əsasıyın qorunmasında və möhkəmlənməsində, cinayətkarlıqla mübarizə sıralarında qulluq etdiyimiz Daxili Qoşunların da böyük xidmətləri olmuşdur. Yola saldıığımız ildə dövlətin və xalqın keşiyində mətin dayanan Daxili Qoşunların xidməti fəaliyyəti ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirilmişdir.

Əziz silahdaşlarımız!

Əminəm ki, qarşıdan gələn 2020-ci ildə də Daxili Qoşunların şəxsi heyəti dövlət başçısı tərəfindən fəaliyyətimizə verilmiş qiyməti və göstərilən etimadı şərəflə doğruldacaq, Azərbaycan dövlətinin etibarlı dayaqlarından biri kimi qarşıya qoyulan məsuliyyətli tapşırıqların öhdəsindən müvəffəqiyyətlə gələcəkdir.

Sizi, hörmətli veteranlarımızı, şəhid olmuş hərbi qulluqçularımızın ailə üzvlərini Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramları münasibəti ilə ürekdən təbrik edir, hər birinizə cansağlığı, uzun ömür, ailə səadəti və şərəfli işinizdə yeni-yeni nailiyyətlər arzulayıram!

DAXİLİ QOŞUNLAR 2019-cu İLDƏ



Yanvarın 12-də Daxili İşlər Nazirliyində Daxili Qoşunların 2018-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş naziryanı əməliyyat müşavirəsi keçirilib.

Fevralın 14-də Daxili İşlər nazirinin müavini - Daxili Qoşunların komandanı general-leytenant Şahin Məmmədov Daxili Qoşunların Baş İdarəsində Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycanadakı Nümayəndəliyinin rəhbəri xanım Aymone Sesseranı qəbul edib.

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının sıralarına xidmətə yeni qəbul edilmiş əsgərlərin hərbi andçimə mərasimləri keçirilib.

2019-cu il ərzində Daxili Qoşunların bütün hərbi hissələrinin yarıdılmasının ildönümləri təntənəli şəkildə qeyd olunub.

Martın 12-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaranmasının 27-ci ildönümü qeyd olunub. Əlamətdar gün münasibətilə Daxili Qoşunların komandanlığı və bir qrup hərbi qulluqçusu Fəxri xiyabanda Milli Lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib.

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaranmasının 27-ci ildönümü münasibətilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dövlətin ərazi bütövlüyünün təmin olunmasında iştirak etdiklərinə, döyüş zamanı igidlik göstərdiklərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərək fərqləndiklərinə görə qoşunların bir qrup hərbi qulluqçusu mükafatlandırılıb. Bu münasibətilə martın 19-da Daxili Qoşunların Baş İdarəsində mükafatların təqdim olunma mərasimi keçirilib.

Aprelin 21-dən 28-dək Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin, Dayaq rabitə qovşağının, 99713 və 67987 sayılı hərbi hissələrinin hərbi qulluqçuları "Formula-1 Azərbaycan Qran Pri" yarışını zamanı xidmət aparılmasına cəlb olunublar.

Daxili İşlər nazirinin müavini-Daxili Qoşunların komandanı general-leytenant Şahin Məmmədovun hərbi hissələrdə mütəmadi olaraq əsgər valideynləri ilə görüşləri keçirilib.

Mayın 3-də Daxili Qoşunların Ali Hərbi Məktəbində Azərbaycan Respublikasında akkredite olunmuş xarici dövlətlərin hərbi attaşeləri ilə görüş keçirilib. Görüşdə Amerika Birləşmiş Ştatları, Çin, Böyük Britaniya, Rusiya Federasiyası, Türkiyə, İran İslam, Cənubi Koreya, Çexiya, Bolqarıstan, Rumiya, Qazaxıstan, Ukrayna respublikalarının hərbi attaşeləri və digər səlahiyyətli nümayəndələri iştirak ediblər.

Mayın 22-dən 25-dək Daxili İşlər nazirinin müavini-Daxili Qoşunların komandanı general-leytenant Şahin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasına rəsmi səfər edib.

İyunun 1-də 25031 sayılı hərbi hissədə ehtiyatda olan Silahlı Qüvvələr veteranlarımızın növbəti qrupuna müvafiq vəsiqələrin təqdim olunması mərasimi keçirilib.

İyunun 14-də Daxili Qoşunların Baş İdarəsində 15 İyun - Milli Qurtuluş Gününe həsr olunmuş təntənəli tədbir keçirilib.

Azərbaycan Respublikası Daxili İşlər nazirinin müvafiq əmrinə əsasən, Daxili Qoşunların bir qrup hərbi qulluqçusu "Azərbaycan Respublikası Silahlı Qüvvələri veteranı" və "Qüsursuz xidmətə görə" 1-ci, 2-ci, 3-cü dərəcəli medalları ilə mükafatlandırılıb. Bu münasibətilə iyun ayının 29-da Daxili Qoşunların Baş İdarəsində mükafatların təqdim edilməsi mərasimi keçirilib.

İyunun 21-də Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin məzunlarının ikinci buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib. Daxili İşlər nazirinin müavini-Daxili Qoşunların komandanı general-leytenant Şahin Məmmədov təntənəli mərasimdə iştirak edib.

İyunun 20-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "Hərbi vətənpərvərliyin gücləndirilməsində dini icmaların yeri və rolu" mövzusunda keçirilən konfransda bir sıra güc strukturlarının nümayəndələri ilə yanaşı, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının da hərbi qulluqçuları iştirak ediblər.

İyul ayının 1-də Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə Daxili Qoşunların 67987 sayılı hərbi hissəsində 2 İyul-Azərbaycan Polisi Günü münasibətilə "Xəmsə" adlı milli intellektual yarış təşkil olunub.

İyul ayının 6-da Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsində Hərbi Şüranın "2019-cu ilin birinci yarımiliyində xidməti-döyüş fəaliyyətinin yekunları və qarşıda duran vəzifələr haqqında" növbəti iclası keçirilib.

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının 67987 hərbi hissəsində Daxili Qoşunların komandanlığının iştirakı ilə iyul ayının 20-dən 28-dək paytaxtımızda keçirilən Avropa Gənclər Olimpiya Festivalı zamanı ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin olunmasına cəlb olunan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyətinin xidmətə hazırlığı, təminat-təchizat məsələlərinin həlli, eləcə də nəqliyyat vasitələrinin vəziyyəti iclası keçirilib.

Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov iyulun 27-də DIN-in Daxili Qoşunlarının 17072 sayılı, avqustun 18-də 99713 sayılı, avqustun 30-da 17071 sayılı, avqustun 31-də 17074 sayılı, oktyabrın 5-də 16073 sayılı, noyabrın 29-da 16075 sayılı hərbi hissələrində olub. Hərbi hissələrin qarargahlarında "Şərəf kitabı"nı imzalayan nazir, şəxsi heyətin kazarma-məişət şəraiti, qidalanması, sağlamlıq durumu və təminat məsələləri, həmçinin, ərazidə aparılan abadlıq-quruculuq işləri ilə maraqlanıb. O, hərbi qulluqçuların fiziki və döyüş hazırlığının yoxlanılması məqsədilə keçirilən təlimləri izləyib, əldə olunan nəticələrdən razılığını bildirib.

Avqustun 30-da 17071 sayılı hərbi hissəsinin zabit və gizirləri üçün əsaslı təmir edilmiş yaşayış binasının istifadəyə verilməsinə həsr olunmuş mərasim keçirilib. Mərasimdə Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov iştirak edib.

Sentyabrın 17-də Daxili İşlər nazirinin müavini-Daxili Qoşunların komandanı general-leytenant Şahin Məmmədov Daxili Qoşunların Baş İdarəsində Pakistan İslam Respublikasının Azərbaycan Respublikasındakı Hərbi Attaşesi polkovnik Nadem Yaqub Çodriini qəbul edib.

Daxili Qoşunların Ali Hərbi Məktəbində hərbi hissələrin rabitə bölmələrinin kompleksləşdirilməsi məqsədilə 2 həftəlik rabitə ixtisas kursu təşkil olunub.

Oktyabrın 24-də 25031 sayılı hərbi hissədə "Cinayət törətmiş silahlı şəxsin (şəxslərin) tutulması və zərərsizləşdirilməsi üzrə xüsusi əməliyyatda xüsusi təyinatlı dəstənin, əsas, köməkçi idarəetmə məntəqələrinin fəaliyyəti" mövzusunda komanda-qərargah təlimi keçirilib.

Oktyabrın 29-da Daxili Qoşunların Baş İdarəsində Hərbi Şüranın Daxili Qoşunların qoşun təsərrüfatının qış mövsümünə hazırlığının vəziyyətinə həsr olunmuş növbəti iclası keçirilib.



Şəxsi heyətin yüksək döyüş və mənəvi-psixoloji hazırlığı hərbi hissənin uğurlu göstəricisidir

Azərbaycanın ən gözəl güşələrindən biri olan Lənkəran respublikamızın cənub-şərqində, əlverişli coğrafi mövqedə yerləşir. Şərqdən sahil boyunca mavi Xəzərin ləpələri döyəcəyən bu diyarın qərbdən dağlarla əhatələnməsi bir təbiət möcüzəsi kimi insanı valeh edir. Dekabr ayında havaların əsasən dumanlı və arasıra günəşli olması subtropik iqlim qurşağında yerləşən bu bölgə üçün xarakterik xüsusiyyətlərdəndir.

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının burada yerləşən 25033 sayılı hərbi hissəsi məhz bu bölgədə ictimai təhlükəsizliyin təmin edilməsi və ictimai qaydaların qorunub saxlanılmasında üzərinə düşən tapşırıqları uğurla yerinə yetirir.

Dekabrın 17-dən 19-dək sözügedən hərbi hissədə xidməti eza miyyətdə olarkən bunun bir daha şahidi oldum. Məqsədim burada xidmət aparan şəxsi heyətin döyüş hazırlığı və mənəvi-psixoloji durumu, yaradılan sosial-məişət şəraiti ilə yaxından tanış olmaq, həmçinin,

ladə hallarda qarşısına qoyulan xüsusi tapşırıqları layiqincə yerinə yetirib. Hərbi hissəmiz bu gün də qarşıya qoyula biləcək istənilən tapşırığın icrasına hazırdır.

Qeyd edə bilərəm ki, hərbi qulluqçular dövlətçiliyə sədaqət, vətənpərvərlik ruhunda tərbiyə olunur, döyüş təlimi prosesində Daxili Qoşunların vəzifələrindən irəli gələn tələblərin öyrənilməsinə, istifadədə olan silah, texnika, xüsusi vasitələrin xüsusiyyətlərinin dərinlən

görüldü. Məhz bu uğurun davamı olaraq, cari ilin yay tədris dövrünün yekunlarına görə xüsusi təyinatlı dəstə yenidən qabaqcıl yer qazanmaqla, hərbi hissə komandirinin əmri ilə müvafiq dərəcəli "Fərman"la mükafatlandırılıb.

Dəstə komandirinin tərbiyə işləri üzrə müavini kapitan Elnur Səmədov xüsusi təyinatlıların hazırlığı ilə bağlı suallarını cavablandırarkən, hərbi hissə komandanlığının şəxsi heyətin fəaliyyətini yüksək qiymət



hərbi hissənin bugünkü heyətini "Əsgər" qəzetində işıqlandırmaq idi.

Hərbi hissə komandiri polkovnik Rüstəm Dəmirov bizimlə söhbət zamanı şəxsi heyətin fəaliyyəti barədə geniş məlumat verərək, qarşıya qoyula biləcək tapşırıqların yerinə yetirilməsinə hər zaman hazır olduqlarını bildirdi: "Hərbi hissəmiz bədnam qonşularımızın ölkəmizə hərbi təcavüzünün gücləndiyi ağır dövrdə formalaşmaqla yanaşı, ön cəbhədə torpaqlarımızın müdafiəsində də mətin dayanmışdır. Şəxsi heyət döyüş sınaqlarından keçmiş,



çesurluq nümunələri göstərmişdir.

1993-cü ilin fevral ayının əvvəllərində Ağdərə rayonunun Mehmanə kəndi yaxınlığındakı yüksəklik uğrunda aparılan döyüş əməliyyatları zamanı şəxsi heyətin sıralarından onlarla hərbi qulluqçu şəhid olmuş, itkin düşmüş və yaralanmışdır.

Ümumilikdə, hərbi hissənin hərbi qulluqçuları ön cəbhənin digər istiqamətlərində də düşmənlə vuruşmuş, ölüm-dirim mübarizəsində hərbi anda sadiq qalmışlar.

O, bundan əlavə, hərbi hissənin fəaliyyət göstərdiyi öten müddətdə dislokasiya yerində və ətraf rayonlarda vətəndaşlarımızın əmin-amanlığının, eləcə də qanunçuluğun bərqərar olması üçün hər zaman qətiyyətlə xidmət apardığını qeyd etdi: "Şəxsi heyət bölgədə kütləvi tədbirlərin keçirilməsi zamanı, fəvq-

mənimsənilməsinə xüsusi diqqət yetirilir".

Polkovnik R.Dəmirov hərbi hissədə ardıcıl olaraq quruculuq işlərinin aparıldığını, həmçinin, şəxsi heyət üçün müasir tələblərə cavab verən xidmət və məişət şəraitinin yaradıldığını diqqətə çatdırdı.

Ərazi ilə tanış olarkən, ayrı-ayrı bölmələrin, o cümlədən, xüsusi təyinatlı dəstənin məşğələ və təlimlərini yaxından izlədim.

"GÜRZƏ"

xüsusi təyinatlı dəstəsi hərbi hissənin nizam-intizamı və yüksək döyüş hazırlığı ilə fərqlənən bölmələrindəndir. Qeyd edək ki, 2019-cu ilin birinci yarımilinin xidməti-döyüş fəaliyyətinin yekununa görə xüsusi təyinatlı dəstə hərbi hissənin tabor və dəstələri arasında 1-ci yeri layiq

ləndirdiyini, həmçinin, qarşıya qoyulan tapşırıqların əzmlə yerinə yetirildiyini bildirdi: "Dəstənin qarşısına qoyulan tapşırıqların xüsusiyyətləri şəxsi heyətin hərbi biliklərlə yanaşı, möhkəm mənəvi-psixoloji hazırlığının olmasına da tələb edir. Bu baxımdan, yüksək döyüş hazırlığına malik xüsusi təyinatlı cəsur və iradəli olmalı, hər an dəyişə biləcək əməliyyat şəraitinə uyğun düzgün qərar qəbul etməyi bacarmalıdır. Silahlı cinayətkarların zərərsizləşdirilməsi və tutulması, həmçinin, qarşıya qoyulmuş bu kimi digər

tapşırıqların yerinə yetirilməsində sadalanan keyfiyyətlərin olması vacibdir".

O, keçirilən məşğələlər zamanı hərbi biliklərlə yanaşı, şəxsi heyətdə müsbət keyfiyyətlərin formalaşmasına xüsusi diqqət yetirildiyini qeyd etdi: "Atəş və fiziki hazırlıqla yanaşı, müvafiq təlim proqramına uyğun olaraq, şəxsi heyətlə keçirilən xüsusi-taktiki, həmlə-desant, hərbi mühəndis hazırlığı, hərbi dağçılıq, hərbi topoqrafiya, tək əsgərin döyüş təlimi, ləpircilik və yaşamaq uğrunda mübarizə kimi məşğələlərdə praktiki fəaliyyətə üstünlük verilir. Bundan əlavə, dəstənin istehkamçı yarımqrupunun hazırlığına, xüsusilə də onların təlimlərinə diqqət yetirilir. Qeyd edə bilərəm ki, keçirilən praktiki məşğələlər, öz növbəsində, xüsusi təyinatlıların peşə vərdişlərinin artırılması baxımından əhəmiyyətli dərəcədə böyük rol oynayır".

Kapitan E.Səmədov məşğələlər zamanı çalışqanlıq göstərən, yüksək döyüş hazırlığı, nizam-intizamı və nümunəvi xidməti ilə fərqlənən hərbi qulluqçuların adlarını qeyd etdi. Belə ki, kapitan Taleh Rüstəmli, baş çavuş Kənan Kerimov, baş çavuş Fərid Əmiyev, çavuş Famil Məmmədov, çavuş Zamiq Ağayev və çavuş İlyas Abdurəhmanov dəstə komandanlığı tərəfindən müsbət xarakterizə edilirlər.

BİRİNCİLİYİN ƏLDƏ OLUNMASI KOLLEKTİVİN BİRGƏ ƏMƏYİNİN NƏTİCƏSİDİR

Hərbi hissənin yüksək döyüş hazırlığı və nümunəvi xidməti ilə fərqlənən bölmələrindən biri, kapitan Elvin Məmmədovun komandiri olduğu xüsusi vasitələrin tətbiqi bölməsi haqqında da məlumat vermək istərdim.

2019-cu ilin 1-ci yarımilinin xidməti-döyüş fəaliyyətinin yekunlarına görə bölmə hərbi hissə üzrə ən yüksək nəticə göstərərək, bölmələr arasında birinci yeri layiq görüldü. Dəstə komandirinin müavini-qərargah rəisi mayor İsmayıl Fərmanovun qeyd etdiyi kimi, hərbi hissə üzrə birinciliyin əldə olunmasında bölmə komandiri kapitan E.Məmmədovun və ümumilikdə, kollektivin hər bir üzvünün rolu və zəhməti böyükdür.

Yüksək döyüş hazırlığının qorunub saxlanılması üzrə əldə olunmuş nailiyyətlərdən bəhs edən kapitan E.Məmmədov bunu şəxsi heyətin lazımı hərbi biliklərlə mükəmməl şəkildə yiyələnməsi ilə əlaqələndirir: "Tapşırıqların müvafiqiyətlə icra olunması şəxsi heyətin qazandığı bilik və vərdislərdən çox asılıdır. Müvafiq tədris proqramlarına uyğun nəzəri və praktiki məşğələlərin keçirilməsi üçün hərbi hissəmizdə hər bir şərait mövcuddur. Əgər müsbət nəticə əldə etmək istəyirikse, o zaman şəxsi heyət bu istiqamətdə mükəmməl hazırlamalı, onların məşğələlərə olan marağının artırılmasını təmin etməliyik. Əldə olunan müsbət nəticələr, təbii ki, yüksək nailiyyətlərin qazanılmasına zəmin yaradır".

Dəstə komandirinin tərbiyə işləri üzrə müavini mayor Həbib Əhmədov kollektiv arasında mövcud olan möhkəm hərbi intizamın məhz bölmənin yüksək nailiyyət qazanmasında böyük rol oynadığını bildirdi. O, bölmədə hərbi intizamın möhkəmləndirilməsində və yüksək nailiyyətin əldə olunmasında əzmkarlıq göstərən hərbi qulluqçuların adlarını çəkdi. Leytenant Kənan Hüseynli, gizir Elşad Mikayılov, eləcə də müddətdən artıq xidmət edən hərbi qulluqçular arasında seçilmiş fəallardan çavuşlar Həzi Quliyev, Baba Nəzəri, Musa Verdiyev, baş əsgər Sərxan Məsməliyev, həmçinin, əsgərlər Anar Əsədov və Orxan Hüseynbəyli məhz bölmənin nümunəvi xidməti ilə fərqlənən hərbi qulluqçuları kimi xarakterizə etdi.

Silahdaşlarımızın vətənpərvər ruhdə xidmət etdiklərini görəndə təbii ki, insanın qəlbi fərəh hissi ilə dolur. Onlara bu çətin və şərəfli xidmətlərində uğurlar arzulayıyıq.



Başlıca vəzifəsi, ümumilikdə, Döyüş Bayrağının və hərbi obyektlərin etibarlı mühafizəsi və müdafiəsini təşkil etmək olan

KOMENDANT BÖLÜYÜNÜN

xidməti barədə də məlumat vermək istərdim. Etibarlı mühafizənin təşkil olunması qarovulla cəlb olunan şəxsi heyətin ayıq-sayıqlığından və xidmətin nümunəvi apa-



rılmasına birbaşa təsir edən yüksək döyüş hazırlığının və möhkəm hərbi intizamın olmasından asılıdır. Bu baxımdan komendant bölüyündə xidmət edən şəxsi heyət bilik səviyyəsi və dünyagörüşü nəzərə alınmaqla, nümunəvi xidməti, veri-

maqla bərabər, hissə komandanlığının etimadını hər zaman qorumaq əzminə olduqlarını bildirdi.

Baş leytenant R.Abdullayevlə birgə hissənin qarovul məntəqəsinə də baş çəkdim. Ayıq növbə ilə qarovul xidmətinin xüsusiyyətləri, ni-



zam-intizamın qorunub saxlanılması mövzusunda tərbiyəvi söhbət apardım. Funksional vəzifələri ilə yanaşı, Daxili Qoşunların, həmçinin, xidmət etdikləri hərbi hissənin respublikamızın ərazi bütövlüyü uğrunda keçdiyi qəhrəmanlıqlarla zəngin döyüş yolu barədə suallara da dolğun cavab verdilər.

Ta qım komandirləri: leytenantlar Ağasəməd Umudlu, Ramin Seyfullayev, ta qım komandirinin müavini: baş çavuşlar Şəmşir Qasımlı, Ağamirzə Hüseynov, Yasəf Quliyev, manqa komandirləri: kiçik çavuşlar Azər Əmirxanov, Elcan Piriyyev, həmçinin, baş atıcılar: baş əsgərlər Ali Hüseynli, ilkin Məhərrəmli, əsgərlər: Cavidan Hüseynov, Cavidan Quliyev, İman Fərzəliyev və Elmar Nəsirov bölüyün nümunəvi xidmət edən fəal hərbi qulluqçulardır.

Baş leytenant R.Abdullayev adları qeyd edilən hərbi qulluqçuların bölükdəki yoldaşlarına da nümunə olduqlarını bildirdi.

mayor Anar Əhmədov

Şahidlərimiz

Vətən sevgisi və igidlik
önündə ölüm də acizləşir

**Çəməninə qonan şəhədən,
Dağlarında əsən mehədən
Doya bilmərəm, ey Vətən!
Bir anamdan, bir də səndən
Bu dünyada, bu dünyada
Doya bilmərəm, ey Vətən!**

Şair Aslan Abdullayevin müəllifi olduğu "Ey Vətən" şeirindən götürülən bu duyğusal mısralar insanın ruhən, qəlbən Vətənə bağlılığını ifadə edir, doğma torpağa, anaya sevginin ürəklərdə heç vaxt tükənmədiyini anladır. Həyatı boyu insanın Vətənə, anaya ehtiramı onun ən dəyərli mənəvi keyfiyyətidir. Bu, elə bir hissdır ki, insanın həyatını fərəhləndirir və onu fədakarlığa ruhlandırır. Ana Vətən məfumu sarsılmaz döyüşçü əqidəsinə də formalaşdırır. Vətənin müdafiəsi uğrunda döyüşlərdə düşməne qarşı vuruşaraq şəhidlik zirvəsinə ucalmış qeyrətli oğullarımız müqəddəs torpağımızdan və ana xeyir-duasından mənəvi güc almışlar. Belə oğullardan biri də Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının şəhid hərbi qulluqçusu əsgər Cabbarov Qalib Qafar (bəzi sənədlərdə Qəfər yazılıb – Y.A.) oğludur.

O, 1974-cü il may ayının 8-də evləli Əli Bayramlı (indiki Şirvan – Y.A.) şəhərində dünyaya göz açıb. Qafar Cabbarov və Səyyarə Cabbarovanın qurduğu ailədə dünyaya gələn 4 övladdan biri olan Qalib valideynləri tərəfindən ləyaqətli gənc kimi yetişdirilib. Bu zəhmətkeş ailə əslən Oğuz rayonunun Fil-filli kəndindədir. Uzun illərdir Şirvan şəhərində yaşayırlar. Qalibin həyatının qayğısız və xoşbəxt günləri bu şəhərlə bağlıdır. Ailəsinin verdiyi məlumata görə, Şirvan şəhərindəki 10 sayılı orta məktəbdə təhsil alıb. Orta məktəbdə müəllimlərinin və yoldaşlarının hörmətini qazanıb.



O, məktəbli olduğu illərdə idmana maraqla göstərib, sərbəst güləşlə məşğul olub. Sağlam həyat tərzi, fiziki aktivlik, təmkinli və iradəli olmaq, əzmkarlıq idmanın onda formalaşdırdığı vacib keyfiyyətlər idi.

1989-1993-cü illərdə Q.Cabbarov Şirvan şəhərindəki Sənaye Texnikumunda təhsil alaraq texnik-elektrik ixtisasına yiyələnib. Ailəsinin bildirdiyinə görə, texnikumda oxuduğu dövrdə o, Şirvan şəhərində yaradılan könüllülər taboruna yazılıb. Həmin vaxt Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin alovlanması, respublikamızın ərazisinin hərbi təcavüzə məruz qalması səbəbindən torpaqlarımızın müdafiəsi üçün könüllü hərbi dəstələr yaradılırdı. Vətənpərvər gənc kimi Qalib də, tələbə olmasına baxmayaraq, könüllülərə qoşulmağa qərar verib. Öncə onların fəaliyyətinə dəstəyini əsirgəməyib. Texnikumun

sonuncu kursunda oxuyarkən isə könüllülərin sırasında ilk dəfə ön cəbhəyə gedib. Tərtər-Ağdərə bölgəsində vuruşan döyüşçülərimizə bacardığı köməkliliyi edib.

1993-cü ilin may ayında Q.Cabbarov Şirvan Şəhər Hərbi Komissarlığı (hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Şöbəsi – Y.A.) tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb. Daxili Qoşunların Arxivindən verilən 24.06.2019-cu il tarixli arayışda qeyd olunub ki, əsgər Q.Cabbarov qoşunların 99713 sayılı hərbi hissəsində hərbi xidmətə başlayıb. Hərbi hissədə ilkin təlim dövrünü başa vurduqdan sonra bölüklərdən birində qumbaraatan vəzifəsinə təyin olunub. Yuxarıda göstərilən arayışdan o da məlum olur ki, 1993-cü ilin iyul ayının əvvəlində qoşunların 12318 sayılı hərbi hissəsinə ezam edilib. Daha sonra onun 25032 sayılı hərbi hissədə hərbi xidmət keçdiyi sənədlərdə öz əksini tapıb.

1993-cü ilin noyabr ayından etibarən 25032 sayılı hərbi hissənin şəxsi heyətinin tərkibində Qalib döyüş zonası – Füzuli rayonuna göndərilərək burada torpaqlarımızın müdafiəsində dayanıb. Həmin vaxt döyüş bölgələrində ağır vəziyyət yaranmışdı. Düşmənin xarici havadarlarının dəstəylə müxtəlif istiqamətlərdə irəliləyərək yeni ərazilər ələ keçirməyə can atırdı. O ərəfədə artıq Dağlıq Qarabağ bölgəsinin hüduqları kənarındakı bir sıra rayonlarımız da işğal olunmuşdu. Ermənilər Füzuli rayonunun cənub hissəsindəki yaşayış məntəqələrini də zəbt etmək və Beyləqana doğru hücumu keçmək üçün qüvvələrini cəmləşdirirdilər. Füzuli rayonunun cənub hissəsindəki müdafiə xəttində Daxili Qoşunların 67987, 25032 və 99713 sayılı hərbi hissələrinin şəxsi heyətinin yerləşdirilməsi ön cəbhənin bu cinahını möhkəmlətməyə imkan verdi. Beləliklə, 1993-cü ilin son iki ayında düşmənin Füzuli rayonunun nəzarətində qalan ərazisinə hücumlarının qarşısı alındı. 1994-cü ilin yanvar ayının əvvəlində



başlayan uğurlu Horadiz əməliyyatında əsgər Q.Cabbarov da iştirak edərək düşməne qarşı cəsurluqla vuruşub. O, pulemyotçu olaraq döyüşlərdə düşmənin onlarla hərbiçisini məhv edib, bir sıra atəş nöqtələrini süsdürüb. Döyüşçü ilə birgə vuruşmuş, Daxili Qoşunların veteranı, ehtiyatda olan gizir, hazırda Şirvan şəhərində yaşayan Cabir Nəsirov onun barədə xatirələrini danışarkən hərbi xidmətdən əvvəl bir-birlərini tanıdıklarını, qonşuluqda yaşadıklarını dedi. Qalibin xalqımız, dövlətimizə naminə hər bir sınağa hazır gənc olduğunu bildirərək, döyüşlərdə bunu öz mərdliyi ilə isbat etdiyini vurğuladı. Veteranımız qeyd etdi ki, Qalibin ön cəbhədə qorxmazlığını, ürəkli olmasını göstərən cəhətlərdən biri də onun kəşfiyyat məqsədli döyüş tapşırıqlarını yerinə yetirməyə könüllü seçilməsi idi. Həmçinin, döyüşdə iriçaplı silahdan atəş açmağı, ən öndəki mövqedə dayanmağı üstün tutdu. Müharibənin od-alovundan keçən gəncin ürəyində ön cəbhədən sağ-salamat qayıdacağı sevdiliyi qıza qovuşmaq arzusu da vardı. Bu arzusu ürəyində qaldı...

Daxili Qoşunların veteranı, ehtiyatda olan kapitan, döyüş bölgəsində Qalibin taqım komandirini olmuş Samir Quliyev də onu döyüşkən əsgər kimi xatırlayır. Komandir kimi, belə döyüşçülərə o çətin anlarda arxalandığını dedi. Veteranımız bildirdi ki, 1994-cü ilin yanvar ayında Horadiz qəsəbəsi (indiki Horadiz şəhəri – Y.A.) və ətraf kəndlərin düşmənin tapdığından azad olunması ön cəbhədə və ümumilikdə, xalqımızda böyük ruh yüksəkliyi yaratmışdı. Düşmənin bizim hərbi qüvvələrin hücumlarını dayandırmaqda çətinlik çəkirdi, itirdiyi əraziləri geri qaytarmaq cəhdləri də dəf olunurdu.

1994-cü ilin yanvar ayının 28-də Horadiz yaxınlığındakı suötürücü qurğular anbarının ətrafında, Cəbrayıl rayonuna və Füzuli rayonunun şimal hissəsinə istiqamətlənən yolların kəsişdiyi əraziyə yaxın mövqə tutan döyüşçülərimiz düşmənin şiddətli artilleriya atəşinə məruz qalıb. Bu döyüşdə miniatür mərmisinin bir neçə addımlığında partlaması nəticəsində ağır yaralanan Qalib şəhid olub. Onun və digər şəhidlərimizin meyitləri döyüşçü yoldaşları tərəfindən ərazidən çıxarılıb.

1994-cü il fevralın 1-də yazılmış ölüm haqqında şəhadətnamədə də əsgər Q.Cabbarovun 28.01.1994-cü il tarixdə döyüşdə həlak olduğu qeyd edilib.

Şəhid hərbi qulluqçumuz Şirvan şəhərindəki Şəhidlər xiyabanında dəfn olunub. Məzarı üzərində ölüm tarixi 29.01.1994-cü ildir. Bu da çox güman ki, dəfn günü ilə bağlıdır.

Cabbarov ailəsinin yaşadığı binaya şəhidin xatirə lövhəsi vurulub.

Maşallah Məftunun müəllifi olduğu "Əli Bayramlının Qarabağ ağırları" kitabında şəhid barədə məlumat verilib.

Vətən uğrunda həyatını qurban vermiş hər bir oğulun adı daim dualı dillərdə yaşayır, xatirəsi qürurla anılır.

Allah rəhmət eləsin!

Yalçın Abbasov

İdman



**Daxili Qoşunların
yığma komandası birincilər
sırasında**

Dekabr ayının 12-dən 14-dək Daxili İşlər Nazirliyinin birinciliyi uğrunda silahsız özünümüdafiə üzrə yarış keçirilib. Bütün təşkilatı məsələlərin uğurla həyata keçirildiyi yarışda iştirakı təmin olunan Daxili Qoşunların yığma komandasının üzvləri xidmət etdikləri qurumu yüksək səviyyədə təmsil ediblər. Belə ki, müvafiq çəki dərəcə-

lərində Daxili Qoşunların 67987 sayılı hərbi hissəsindən mayor Taleh Ağayev, baş leytenant Natiq Allayarov, 16075 sayılı hərbi hissədən MAXE baş çavuş Elşən Novruzov, MAXE çavuş Kamal Məmmədli birinci yərə, 67987 sayılı hərbi hissədən MAXE çavuş Elnur Zülfiyev, 16075 sayılı hərbi hissədən MAXE əsgər Müşviq Hüseynov isə üçüncü yərə layiq görüldülər. Nəticə etibarilə, yığma komandamız birincilik kürsüsündə qərarlaşmağı bacarıb.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin birinciliyi uğrunda silahsız özünümüdafiə üzrə keçirilmiş yarışda medal qazanmış hərbi qulluqçular Daxili Qoşunlar komandanının 1-ci müavini-Qaragah reisinin səlahiyyətləri ilə mükafatlandırılıblar.

Əsgərlərimiz respublika
çempionatında da fərqləniblər

İdmançı hərbi qulluqçularımızın əldə etdiyi nailiyyətlərin sayı günü-gündən artır. Belə ki, Bakıda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatlığı ilə boks üzrə respublika çempionatı keçirilib. Daxili Qoşunlar yarışda 4 idmançı ilə təmsil olunub. Onlardan Daxili Qoşunların İdman komandasında atıcı-idmançı əsgərlər Ruslan Rüstəmov 63 kq, Surət Qarayev 81 kq çəki dərəcəsinə ikinci, 17072 sayılı hərbi hissənin patrul bölüyündə atıcı əsgər Malik Həsənov isə 63 kq çəki dərəcəsinə üçüncü yerləri tutublar.

Bu əsgərlər boks üzrə Azərbaycan milli yığma komandasının üzvləridir.

Məlumat üçün qeyd edək ki, idmançılarımızın məşqləri İdman komandasında təlimatçı, Əməkdar məşqçi gizir Vüsal Gözlovun rəhbərliyi ilə keçirilib. Hərbi qulluqçularımızın uğurlarında onun da əməyi var.



Hərbi qulluqçularımızı qələbə münasibətilə təbrik edirik, uğurlarının davamlı olmasını, eyni zamanda, ölkəmizin idman şərəfini daima qorumaya və zirvədə olmalarını arzulayırıq.

Mətbuat xidməti

YEKUN YOXLAMANI "ƏLA" QIYMƏTLƏ
BAŞA VURAN HƏRBİ QULLUQCUMUZ

16075 sayılı hərbi hissənin xüsusi təyinatlı dəstəsində yarımqrup komandiri gizir Mayis Səmədov 1977-ci il iyulun 28-də Xaçmaz rayonunun Qadaşoba kəndində dünyaya gəlib. Orta təhsilini doğma kənd məktəbində alan Mayis 1992-ci ildə həmin məktəbin 9-cu sinfini bitirərək, Texniki Peşə Məktəbinə qəbul olunub. 1995-ci ildə təhsilini başa vurduqdan sonra müddətli həqiqi hərbi xidmətin Daxili Qoşunların 67987 sayılı hərbi hissəsində keçib. Əslində, əsgəri xidməti dövründə hərbi xidmətə böyük marağı olan gənc oğlan bu istəyini məhz 2004-cü ildə reallaşdırma bilir. Elə həmin ildə Daxili Qoşunların 16073 sayılı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmətə başlayıb. O, xidməti-vəzifə borclarına məsuliyyətlə yanaşır, yüksək fiziki hazırlıq, o cümlədən, hərbi intizam nümayiş etdirərək nailiyyətlər qazanmağı bacarıb.

Nümunəvi hərbi qulluqçu kimi xarakterizə olunan gizir M.Səmədov peşəkar hazırlığını artırmaq məqsədilə 2007-ci ildə Daxili Qoşunların gizir hazırlayan kursunda hərbi peşənin sirlərinə yiyələnib. Məsuliyyəti və bacarığı ilə seçilən hərbi qulluqçu kursu fərqlənmə ilə bitirib.

Artıq 16 ildir ki, hərbi xidmətdə olan gizir M.Səmədov ilk günlərdə olduğu kimi, bu gün də yüksək intizam və əzmkarlıq nümayiş etdirir. Hazırda xüsusi tə-



yinatlı dəstədə yarımqrup komandiri kimi tabeliyindəki şəxsi heyətin döyüş və icmal-siyasi hazırlığına, hərbi intizamına, yarımqrupda silahların, döyüş sursatlarının vəziyyətinə cavabdehlik daşıyır. 2017-ci ildə Daxili Qoşunlarda keçirilən "Zoğalı beret" sınaqlarında normativləri tam şəkildə yerinə yetirərək, daşıma hüququnu qazanıb. Bundan başqa, 2018-2019-cu illərdə hərbi hissədə keçirilən inspeksiya yoxlamalarının nəticələrinə görə fərqlənməyi bacaran hərbiçimiz, yekun yoxlamaları "əla" qiymətlə başa vurub.


baş leytenant Nigar Ağayeva

Sağlamlıq

Qaraciyərin fəaliyyətini necə gücləndirmək olar?

Müasir dövrdə insanların çoxunun həyat tərzi elədir ki, onların qaraciyəri yükənlənir, tükənmiş vəziyyətdə olur. Ekspertlər alkoqoldan istifadəni məhdudlaşdırmağı, siqaretədən istinat etməyi, daha çox acı yaşıllı tərəvəz yeməyi, su içməyi və dərman qəbuluna diqqətlə yanaşmağı tövsiyə edirlər. Bu tədbirlər qaraciyərin fəaliyyətini gücləndirməyə kömək edir.

Qaraciyər daim qanı və orqanizmi toksinlərdən təmizləyir, lakin düzgün olmayan həyat tərzi onun yükünü artırır və əşindirir, bu da qaraciyərin disfunksiyasına gətirib çıxarır. Mütəxəssislər qaraciyərinin fəaliyyətini tənzimləməyi və vəziyyətini yaxşı-



laşdırmağı istəyənlərə alkoqol məhdudlaşdırmağı, siqaretədən tamamilə istinat etməyi tövsiyə edirlər. Spirtli içkilər qaraciyərin onları səylə zərərsizləşdirən hepatosit resurslarını tükəndirir. Siqaretlər orqa-

nizmin toksinlərlə çirklənmə səviyyəsini artırır.

AZƏRTAC "MedikForum"a istinadla xəbər verir ki, spirtli içki içən və siqaret çəkən insanların orqanizmi daxil olan zərərli maddələrin hamısının öhdəsindən gələ bilmir, bu da xəstəliklər riskini artırır.

Bundan əlavə, ekspertlər düzgün qidalanmanın əhəmiyyətini vurğulayırlar.

Qaraciyərin fəaliyyətini gücləndirməyin ən səmərəli üsullarından biri fiziki fəallığı artırmaqdır. Ağırkəsicici dərmanların istifadəsini məhdudlaşdırmaq lazımdır, çünki bu vasitələr qaraciyərin fəaliyyətinə pis təsir göstərir.

Nəhayət, təmiz su içmək qaraciyərin təmizləyici funksiyasını səmərəli şəkildə yaxşılaşdırır, bədənin toksinlərdən təmizlənməsi prosesini gücləndirir.

HƏRBİ XƏBƏRLƏR

YENİLİKLƏR

Türkiyə pulemyotla təchiz
edilmiş PUA-lar əldə edir

Türkiyə dəqiqədə 15 güllə atan və 200 gülləli darağa sahib pulemyotla təchiz edilmiş "Songar" PUA-sını əldə edəcək. Ordu.az xarici KİV-ə istinadən xəbər verir ki, PUA Ankaradakı hərbi texnologiya sahəsində ixtisaslaşan "Asisguard" adlı şirkət tərəfindən istehsal edilib.

Qeyd olunur ki, "Songar"ın dəqiqlik dərəcəsini artırmaq üçün lazer görmə sistemindən istifadə edilib.

"New Scientist"-in hesabatına görə, PUA 200 kilometrə yaxın məsafədə yer-



ləşən hədəfləri yüksək dəqiqliklə vura bilir. 55 kiloluq "Songar" yerdən 3 kilometr hündürlükdə uça bilir.

TƏSİSÇİ:

Azərbaycan Respublikası DİN
Daxili Qoşunların Baş İdarəsi.

Redaktor: Anar Əhmədov

REDAKSİYANIN ÜNVANI:

AZ 1130, Bakı şəhəri, Q. Musabəyov küç. 4,
Daxili Qoşunların Baş İdarəsi.

Əlaqə telefonları: 560-22-63

Qəzet ayda 2 dəfə nəşr olunur. "Əsgər"
qəzetinin redaksiyasında yığılıb səhifələnmiş və
DİN-in mətbəəsində hazır elektron
variantdan çap olunmuşdur.

Şəhadətnamə 3565
Sayı 3000